

UOT: 821.512.162(091)

Baba Babayev*

“GÜL/QIZILGÜL” SİMVOLİKASININ NƏSİMİ ŞEİRİNDE İŞLƏNMƏ YERİ

Xülasə

Sufizm klassik Şərq poeziyasına yüzlərlə simvolik məna bəxş etmişdir. Büyük mütəfəkkir Nəsimi də başlıca, yaradıcılığa, yaradanın möhtəşəm qüvvəsinə olan məhəbbətinin simvolların köməyi ilə ifadə etmişdir. Nəsiminin poeziyasında obrazlı ifadolara tez-tez rast gəlmək olar. Məqalədə Nəsimi lirikasının fərqləndirici xüsusiyyəti kimi, onun tam mənənətə məhəbbət halası ilə shatə olunduğu göstərilir.

Məqalədə dünya ədəbiyyatında Əmadəddin Nəsiminin lirikasında geniş şəkildə işlənmiş “qızılgül” simvolu sufişlik ədəbi-badii aspektində araşdırılır. “Gül” obrazının ənənəvi simvolik assosiasiyası, mənşə və fəallığının dərəcələri, dünya ədəbiyyatında təkamülü Nəsimi lirikasında üzə çıxarıılır.

Müellif yekunda belə nəticəyə gəlir ki, XIX əsrənən başlayaraq, “gül” simvolu Şərq, eləcə də Qərb ədəbiyyatında nadir hallarda işlənməsinə baxmayaraq, müasir ədəbiyyatda “gül” simvolunun müxtəlif mənalarına tez-tez müraciət olunur.

Açar sözlər: Nəsimi, ənənəvi simvol, simvolik assosiasiya, qızılgül, bülbülbül, təsəvvüf ədəbiyyatı

Giriş. Orta əsrlər klassik Şərq şeirinin təməl xüsusiyyətlərinin əsasında təsəvvüf-i düşün-cə sistemi dayanır. Təsəvvüf təliminin, ona aid məcazlar sistemi və terminlərin divan şeirinin formallaşmasına böyük estetik təsiri olmuş, poeziyanın xəyal gücü və dilinin zənginləşməsində sərhədsiz imkanlar açılmışdır. Təsəvvüf ədəbiyyatında yalnız arıslorin bələd olduğu dualist təbiətə malik xüsusi rəmzi obrazlardan istifadə yolu ilə Allaha bəndəlik, aşiqlik ifadə olunurdu.

Təsəvvüf ədəbiyyatında məfhumların rəmzi anlam daşıması yalnız estetik xarakterli deyil, eyni zamanda təsəvvüfun bir təlim, dəlavisi ilə həm də İslamin din olaraq tanidlılması və yaradılışın bilinməsinə xidmət edir. Simvolik təsəkkür təsəvvüfi etik-fəlsəfi düşüncənin aparıcı tendensiyasıdır. Burada dünyada mövcud olanlar rəmzi anlam kəsb edərək maddidən mahiyətə xitab edir; maddidən mənəviyə, zahirdən batınə, adidən müqoddəsə keçid etməklə Mütləq Gerçeyin dərkinə yönəlir.

Klassik Şərq şeirində təsəvvüf təliminin məna qazandırıldığı yüzlərlə rəmzdən mütəfəkkir şair Əmadəddin Nəsimi də geniş istifadə edərək

Yaradıcı qüdrətə, insana, bütün yaradılışa, təriqətə olan sevgi və vurğunluğunu ifadə etmişdir. Təsəvvüfdə özünün müstəqim mənasından çox, fərqli anamlarda mənalandırılan məfhumlar sırasında dəniz, sərv, mahləy, şəbnəm, günəş, bənövşə, gülzər, bülbülbül və s. kimi təbiətlə bağlı olan onlara simvol da yer alır və bunlardan ən geniş yayılanı gül/qızılgül simvolik obrazıdır. Nəsiminin bütünlüklə eşq və irfanın cazibəsinə bürünmüş lirikasında bu obrazın ifadəsinə six-six rast gəlinir:

*Nazikim, xubum, ılatifim, mehrivanım, təzə gül,
Munisim, canım, rəfiqim, sol və sadarım mənim*
[1, s.148].

Yaxud:

*Bağrımı doğrar fəraqın xarı, ey cənnət gülü,
Növbəhar olsun, gül olsun, arada xar olmasın*
[1, s.197].

Dünya mədəniyyəti və ədəbiyyatında gül/qızılgül simvolu olduqca geniş yayılmış və bir-birinə yaxın və tamamilə fərqli onlara mə-

nalandırmalara malikdir. Kulturologiya və ədəbiyyatşunaslıqda bu simvolika ilə bağlı araşdırmaların nəticələrinə görə, belə qənaətə gəlmək olar ki, qızılğulin dini assosiasiyları çox vaxt elə mifoloji mənə qatı əsasında formalaşır.

Yeri gölmüşkən qeyd edək ki, klassik Şərq ədəbiyyatında "gül" ifadəsi, adətən, bizim qızılğul kimi tanıdığımızçıçayı bildirir (diğer çıçıklar isə öz adları ilə adlanır) və demək olar ki, yaradıcılığında gül/qızılğuldən bəhs etməyən şair yoxdur. Sonrakı əsrlərdə düşüncə adamları, ziyanlılar tərəfindən tez-tez təngidlərə məruz qalan "gül" və "bülbül"ün vəsfi klassik Şərq ədəbiyyatında zahiri gözəllikdən daha artıq ilahi eşqin tərənnümü üçün vasitə idi.

Qızılğul bütün dövrlərdə müxtəlif xalqların ədəbiyyatında təsvir və tərənnüm obyekti olub. Dünya mədəniyyətdə geniş yayılmış gül/qızılğul simvolu mifoloji, dini, folklor və yazılı ədəbiyyatı baza kimi onlarla ənənəvi simvolik assosiasiylar qazanmışdır. Gül simvolikasının evolyusiyası bir sira mürəkkəb faktorların təsiri nəticəsində meydana gəlmiş, fərqli zaman kəsiyi və ədəbi-mədəni mühitin, həmçinin konkret müəllifin dünyagörüşü ilə də sərtlənmişdir. Xristianlıqda qırmızı qızılğul xaça çəkilmiş Hz.İsanın qanını simvolizə edir. Kilsə ikonoqrafiyası qırmızı qızılğul Hz.Məryəmin və bakırılıyin simvolu kimi "güllərin şahı" elan edir.

Y.Lotmanın təbirincə ifadə etsək, "simvol bir zaman və mədəniyyət kəsiminə aid deyil; həmin kəsimə şaquli nüfuz edərək keçmişdən gəlib gələcəyə üz tutan nəsnədir." Başqa sözə, simvol arxaik təbiətə malikdir və recipientin qavramasına görə dəyişkən qanunauyğunluğu var. Müxtəlif mədəniyyətlərdə çox sayıda invariantlara malik olan gül/qızılğul simvolu poetik kontekstdə bu və ya digər ənənəvi simvolik assosiasiylar dominantlığını aktuallığını ifadə edir. Bu simvolik assosiasiylarda gül/qızılğul əsasən gözəllik, sevgi, Tanrı, ölüm, bədii yaradıcılıq kimi obrazlarda təzahür edir.

Tədqiqatlara inansaq, qızılğul obrazı ilk dəfə qədim hind eposunda yer alaraq gözəllik tanrısi Lakşminin sehrini simvolizə edir. Qızılğul obrazının antik mifologiyada funksionallaşması onun dünya mədəniyyəti tarixindəki möv-

qeyinə əsaslı təsir göstərmişdir. Qədim Şərqdə olduğu kimi, qədim yunan mədəniyyətində də gül/qızılğul hər şeydən əvvəl, sevgini və gözəlliyi simvolizə edir – onun yunan mifoloji təfəkküründə təzahürü əsasən sevgi tanrısi Afrodita ilə, yaxud digər tanrıların ətrafında cərəyan edən sevgi əhvalatları ilə bağlıdır. Eynən Şərqi təsəvvüfi düşüncəsində Yaradanla bağlı olduğu kimi.

Gül/qızılğul ümumiyyətlə, bütün islami və qeyri-islami mədəniyyətlərdə ilk növbədə sevginin rəmziidir. İlahi gözəllik və Ona duyulan eşqi bildirən gül fiziki gözəlliyyin fövqündə, ilahi-metafizik gözəlliyyin, Allahan Camal isminin gülədə təcəllisini bildirir. Başqa sözə, təbiət (onun bir parçası olan gül) Yaradıcıya işarədir, onun bir zərrəsidir. Nəsimi deyir:

*Mövsimi-novruzü neysan aşikar oldu yenə.
Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.*

*Qönçədən gül baş çıxardı, saldı üzündən niqab.
Bülbülü-şeyda xətibi-laləzar oldu yenə [1, s.54].*

Tədqiqatçı Səadət Şixiyeva bu bahariyyəni belə şərh edir: "Novruz günlərinin coşqun əhval-ruhiyyəsinin təsiri altında gülün açılmasını üzdən niqabın salınmasına bənzədən şair gizli gözəlliyyin üzə çıxmasının bu şəklini məstlik halı kimi izah edir. Şərəbi haram sayan şeyxin isə məstlik halı təbiətdən alınan və daxili aləmdə duyulan şadlıq hissini nəticəsidir. Şair yalnız şeyxi məstliklə əlaqələndirmir, xətib – bülbül də gözəlin eşqinə xütbələr oxuyur..." [2, s.122]

Təsəvvüfə görə, yeganə mütləq gerçek Yaradandır. Belə olduğu halda, Onun yaratdığıları sadəcə Tanrıının kölgəsidir. Bu fikir səhihliyi yalnız suflər tərəfindən qəbul olunan qüdsi hədisə bağlıdır ki, Davud peygəmbərin Allaha ünvanlanmış dünyasının yaradılması ilə bağlı sualına O belə cavab verir: "Mən gizli bir xəzinə idim, tanınmaq istədim: insanları və cinləri yaratdım ki, məni tanışınlar". Bu nöqtəyi-nəzərdən yanaşaraq suflər dünyadakı bütün yaradılmışları Allahın gizli mahiyyətini üzə çıxarmaq, təcəlli vasitəsi hesab edirlər. Bu mənada təbiətdə mövcud olan gözqamaşdırın gözəlliyyə malik hər şeydə Yaradanın nurunu görmək mümkündür.

dür. Başqa sözə, dünya onun yaradıcısını eks etdirən güzgüdür. Xuxarıdakı qəzəldə novruz mövsumu, yeni baharın gelişisi ilə gülün qönçədən baş çıxarması gerçəklərin gün üzünə çıxması, Tanrı sırrına vaqif olmanı bildirir.

*Qunc içində qönçə olub dürc olur dürri-Ədən,
Şol çəmən səhnində açılmış baharım
xoşmudur? [1, s.234]*

Vəhdət konsepsiyası təsəvvüf ədəbiyyatının leymotivini təşkil edir. Klassik Şərq şeirində qönçənin vəhdət (birlik), açılmış gülün isə kəsrətə (çoxluğa) işarə etdiyi məlumudur. Kosmononik İslam düşüncəsinə görə, əhədiyyət (birlik, vəhdət) mərtəbəsinin sahibi olan Allah qönçə kimi sırrı yalnız özünə məlum olan gizli aləmdə ikən zatını kəsrətin ilk adı sayılan Həqiqəti-Məhəmmədiyyə surətində bəlli etmişdir. Belə ki, təsəvvüfdə Allahn hər şeyi Hz. Məhəmmədin nurundan yaratdığı fikrina söykənən və sonrakı bir çox ənənəvi sufı tərəfindən də qəbul edilmiş anlayışa görə, bütün gözəlliyyi ilə ortaya çıxan qönçədən açılmış gül sırrı olaraq Hz. Məhəmmədin nurunu, həmçinin Mütəqəzəlliyyətini, İlahi eşqi simvolizə edir. Beləliklə, beytədə Ədən durrünün naz içində qönçə olub sandıqçaya dönməsi tərənnüm olunur və çoxluqda birlik, birlikdə çoxluq gül simvoluya ifadə edilir.

Fikir versək görə ki, bu şeirlərdə gülün açılması eksərən baharın gelişisi ilə bağlıdır. Bahariyyə peyzaj lirkasının nümunəsi kimi məzmun və forma elementi olaraq klassik Şərq poeziyasında lirik qəhrəmanın psixoloji-mənəvi aləminin ifadəsi üçün geniş istifadə edilmişdir. Burada yer alan peyzaj detalları konkret funksiyali olub, estetik xarakter daşıyaraq, obrazların əhvali-ruhiyyəsinin tərənnümünə xidmət edir.

"Bahar" kəlməsinin klassik şeirdəki istifadəsinin sıxlığını vurğulayaraq qeyd edək ki, təbiətin canlanması, işrət aləmlərinin başlama məjdəsi, yenilik xəbərcisi kimi istifadə edilən bu anlayış məqamından asılı olaraq müxtəlif cür mənalandırılır: ən geniş yayılanı isə çıçək, yarpaq, mövsüm, bəzən isə üz/yanaq, ömür mənalardır. Bu şeirlərdə "bahar" mövsüm anla-

mından daha çox təzəlik və yaşlılıq mənasında işlenir. Təsəvvüfə görə, bahar yalnız təbiətin 4 halından, mövsümlərdən biri deyil; daha çox mənəvi anlam daşıyır. Belə ki, fiziki mənada təbiətin oyanışı, təzələnmə faslı olan bahar irsfani düşüncədə ruhun, təfəkkürün yenilənməsi, mənəvi oyanış anlamına gəlir. Bu mənada təsəvvüf lirkasında baharın seyri bəsirət gözü ilə görülen, batında olana nüfuz ediləndir.

*Əgərçi sırfətin qışdır ki, əl bərdü adüvvid-din,
Həqə minnət ki, vəslindən gül açıldı, bahar
oldu [1, s.297].*

Şair ayrılığı qış fəslinə bənzədərək, vüsalın təsirində güllərin açılıb, fəslin bahar olduğunu qeyd edir. Ümumiyyətlə, təsəvvüf şeirində bahar yenilənmə, qovuşma, sevinc və vüsali ifadə etdiyi kimi, qış və payız (xəzan) da əsasən, kədər, sonlanma, ayrılıq, ölüm kimi neqativ hallarla assosiasiya olunur.

*Bağımı doğrar fəraqın xarı, ey cənnət gülü,
Növbəhar olsun, gül olsun, arada xar olmasın
[1, s.158].*

Bu şeirlərdə vüsal, qovuşma arzusu əsasən, baharla assosiasiya olunur. Ariflər üçün bahar yalnız günün gördüyü deyil, ruhun duyduğu gözəllikdir, ənənəvi olan yaradılarda Yaradani, naxışda Nəqqası, xətdə Xəttatı görməkdir. Təsəvvüf əhli Allahla qovuşmanın yolunu Onun yaratdığı maddi nemətlərə heyranlıq, pərsətiş kimi görünən, lakin mahiyyətdə yaranana deyil, yaradılmasına eşq olaraq meydana gələn ehtiraslı sevgidə, ayrılıq acısının yaşatdığı əzablardə, vüsal xəyalı ilə ruhun sərəşəğında görürdülər.

Gül/qızılğul obrazının sevgiliyə – Allah və Onun Peygəmbərinə metafora kimi işlənməsinə əsasən, orta əsrlərdən başlayaraq klassik Şərq ədəbiyyatında six-six izləməkdəyik; üz, yanaq və dodaqların gülə, qızılğulə, qönçəyə bənzədilməsinə yüzlər nümunə var: "gül üzlü", "gül yanaqlı", "gül camalın", "gül çöhrlə", "hüsün güldür" və s. ifadələr vasitəsilə gülə bənzədilən sima adətən, sevgili məhbuba – Allah və Onun həbibi Məhəmməd Peygəmbərə

aid edilir. Nəsimidə de "Şol üzü gül, qanotı sərvü çınarım xoşmudur?", "Yanaqları gül, ləlli şəkərbar, kimin var?", "Səhərdə gül üzün şaha, çü gülşəndə güləb oynar", "Ol gözləri nərgis, üzü gül, qası kəmanə", "Ey nərgisi-məstü üzü gül, bənləri hindu" və bu kimi xeyli sayda digər nümunələrdə bunu müşahidə etmək mümkündür:

*Ol lövhədə, ey üzü qəmər, gül yanağın kim,
Ruhülqüdüs ol lövhədən endirdi kəlamı [1, s.99].*

Yaxud:

*Gül yanağın həsratindən bülbülb, ey can aşığı,
Ah edər gül həsratindən, biləməz xəndən gəlir
[1, s.241].*

Və ya:

*Can yanağın həsratindən dəgməniz, olmaz
cüda,
Qanda kim görəsə gülü-tər, bülbüli-zar andadır
[1, s.202].*

Aşıq məşqənin eşqiylə inləsə də, bu sevgidən əslə imtina etməyən, bu əzabları sevgili sinin lütfü kimi dəyərləndirən fədakar obrazdır:

*Gülə əl sunmasın ol kim, tikənindən işənür
Kim, bu həmra gülünün xarına xəncər
dedilər [1, s.263].*

Tikan – sevgiliyə yetmək yolundakı çətinlik və maneələrdir, ondan ehtiyat edib gülü sevməkdən imtina edən, qorxub uzaqlaşan gerçək aşiq ola bilməz. Xar, tikan, ayrılıq, maneələr gülü, sevgiliyə çatmaq yolunda keçilən imtahanlardır.

Təsəvvüf ədəbiyyatında ən geniş yayılmış ikili metaforalar gül və bülbülb, şam və pərvanə obrazlarıdır. Pərvanə şamın həsratindən əzab çəkiib Sevgili ilə vəhdətə yalnız yanaraq nail ola bildiyi kimi, bülbülb gülün tikanları ilə zədələnərək, mənəvi ağırlar, əzablar yaşayaraq Ona çata bilir.

Klassik Şərqi şeiri ənənələrində "bülbülb" və "gül" çox vaxt tərkib əmələ getirərək sevgiliyə metafora kimi istifadə edilir və gül-bülbülb sevgisi üçün zəmin yaradaraq, bülbülb aşığı, gül

məşqəni; qonça Allahı, bülbülb bəndəni (qul), gül Hz.Məhəmmədi, bülbülb mömini və s. ifadə edir. Hər bir halda, bülbülb sevən, gül seviləndir. Nəsimidə gülə bülbülb eşqini ən gözəl şəkildə ifadə edən "Qanda kim, bir gül bitər, bülbülb qıraqından galır" misrasında olduğu kimi, bu eşqi ifadə edən gözəl beytlər çoxluq təşkil edir:

*Üzündür ol cənnət gülü, boyun həqiqət sərvidir,
Eşqində mən bülbülb kimi aləmdə dəstan
olmuşam [1, s.135].*

Aşıqın divan ədəbiyyatındaki təmsilçiləri bülbülb və pərvanədir. Biri eşqi uğrunda inlər, digəri özünü oda yaxar və uzun sürən çilələr sonda ikisinin də həlakına səbəb olar. Bülbülbün feryadi sevgilinin camalına həsrət qaldığından- dir. Haqq aşığı vəhdəti simvollaşdırın gülün bülbülbüdür. Bülbülb gülə eyni assosiativ cərgəyə aiddir, harada gül varsa, orada bülbülb var. Təsəvvüf poetikasında sonsuz mənalandırımlara açıq olan gül və bülbülb rəmzləri Nəsimi şeirində bəzən rəmzi-ırfani, yoxsa real-müstəqim məna daşıdığını fərqləndirmək çatın olur. Bunu üçün beytləri bütövlükde mətn kontekstində şərh etmək lazımdır.

Gül və bülbülb süjeti bədii mətndə dərin, arxetipik qat əmələ gətirərək "səyyar" süjetə çevirilir, bütün dünya ədəbiyyatında çağdaş ədəbiyyata qədər "ayaq açır". Bu intersüjet müxtəlif mətnləri "gəzərkən" bəzən alındığı mənbədən uzaqlaşır, ilkin mənasını itirərək, yaxud dəyişiməyə məruz qalaraq, yenidən formallaşır. Məsələn, alman romantizmində, xüsusən, Heyne və Höte yaradıcılığında qırmızı xətt kimi keçən "gül və bülbülb" süjetində klassik Şərqi ədəbiyyatının təsiri qalmaqdə davam edir. XIX əsr rus poeziyasında yer alan "gül və bülbülb" süjetində isə əsasən, gül arxa plana keçir, gözel oxumaq, tərənnüm etmək qabiliyyətinə malik bülbülb öncüllük qazanır. Yaxud Oskar Uayldın "Bülbülb və qızılğul" nağılında süjet tamam başqa mahiyyyət qazanaraq sənət və sənətkarı, onlara verilən dəyəri rəmzləşdirir. Beləcə, gül və bülbülb birlikdə üç hissənin harmoniyasını təzahür etdirir: bülbülb əfsunlayıcı səsi, gülün məftunedici ətri və ikisinin vizual obrazındaki gözəlliyi. Bu ikili simvolun ümumavropana ədəbiyyat-

na sonrakı nüfuzu romantik sənətkarların yaradıcılığında bülbülb obrazının şair-yazar, gülün isə gözəlliyi, bu kontekstdə sənəti, bədii yaradıcılığının rəmzləşdirir və geniş yayılır.

na sonrakı nüfuzu romantik sənətkarların yaradıcılığında bülbülb obrazının şair-yazar, gülün isə gözəlliyi, bu kontekstdə sənəti, bədii yaradıcılığının rəmzləşdirir və geniş yayılır.

Tədqiqatçı Y.Babayev gülü təriqət ədəbiyyatında "Tanrı rəhməti və ehsanından insan qəlbində yaranan fərəh və sevinc" kimi şərh edir [3, s.54]. Hz. Peyğəmbərin qızılğıl haqqında "Qırmızı qızılğıl Allahın ehtişamının təzahürüdür" fikrini səsləndirdiyi rəvayət edilir. Başqa bir rəvayətə görə, Hz.Məhəmmədin yərə düşən tər damcısından yaranan qızılğıl onun nişanəsidir. Mötəbər hədis qaynaqlarında gülün qızılğılın Hz.Peyğəmbərin tərindən yaradıldığına dair heç bir rəvayət rast gəlinmir. Ona görə də tədqiqatçıların fikrincə, gulla bağlı bu yozumlar sadəcə Hz.Məhəmmədə olan sevginin təzahürü olaraq meydana gəlmışdır. Məşhur "Su" qəsidiində:

*Suya versin bağiban gülzər, zəhmət çəkməsin,
Bir gül açılmaz üzüntək, versə min gülzər su,*

– deyə Füzuli Hz.Peyğəmbərin üzünü güləqızılğılə bənzətməklə bu ehtişam və gözəllikdə gülün bir daha yetişməsinin mümkünsüzlüyünü bildirir. Nəsimidə isə oxşar fikirlər bu şəkildə ifadə edilməkdədir:

*Nə gül bitdi gülüstəndə ki, bənzər uşbu rüxsərə,
Nə bir sərv ola bostanda ki, həmtə qəddi-
balaya [1, s.33].*

Mütəsəvviflər gülün rənglərinə də fərqli simvolik anlamlar yüklemişlər. Gülün qızılğılın klassik şeirdə ən çox alov, yaxud qırmızı rəngin simvolu kimi işlənməsi təsadüfi deyil. Belə ki, qırmızı qızılğıl görünüşü və rəngi etibarilə aşiqin üzəyində açılan yara kimi simvollaşmışdır. Təsəvvüfdə isə qırmızı qızılğıl Allahın izzətinin təzahürünə bənzədilmiş, ilahi camalın simvoluna çevrilmişdir: bağça və ya çəmənlidə açılmış gül alov kimi alqılanır. Çünkü yayının rəvayətə görə, əvvəller rəngi qırmızı olmamış qızılğılın leçəkləri onun tikanından yaranmış bülbülbün qanından qızarmışdır.

Bəzi tədqiqatçılar təsəvvüf ədəbiyyatında geniş yayılmış gül/qızılğıl simvolunun əsaslan-

dığı qaynaqları qeyri-səhih, yalan hədislər hesab etdiklərindən, bunlara əsaslanmanın yanlış olduğu qənaətindədirler. Türkiyəli tədqiqatçı Sabri Çap "Tasavvufa gül simbolü və gül ilə ilgili telakkinin oluşmasında uydurma hadisleri rolü" adlı əhatəli araşdırma yazısında gül/qızılğıl-bağlı təsəvvüfi düşüncədə qarşılaşdırılmış, demək olar ki, hər cür qaynağı (rəvayət, hadis) araşdırır və onlara bağlı hər hansı bir mənbə olmadığından hamisini Allah və Peyğəmbər sevgisindən uydurulduğunu vurgulayır. Biz isə bu düşüncədəyik ki, təsəvvüf qaynaqlarının real, yaxud qeyri-reallıqdan asılı olmayaraq, irfani düşüncənin poetik təcrübəyə əsaslanması sənətin zənginləşməsi baxımından əhəmiyyətli rola malikdir:

*Cənnəti-ədnin gülüstəni rüxündür, şək deyil,
Ey gülüstəndə ruhullahi-rizvan əndəlib*

[1, s.26].

Beytdə müraciət obyektinin üzü "Ədn cənnətinin gülüstəni" adlandırılır. Gülüstən, gülşən, gülzər kimi eyni mənaları ifadə edən anlayışlar "gül" simvolu ilə bağlı olub, Cənab Haqqın Vəhdət, Vahidiyyət, Fərd və Əhəd mərtəbəsindəki hələ təyyən (zahir olma) və təcəlliyyə keçməmiş varlığına işarə etmək üçün istifadə edilir. Aşıq isə gülüstəni seyr etmək istəyən bülbülb kimidir:

*Bənövşə, gül tamaşası qənimət bil ki, beş
gündür,
Satar mə'suqə gül hüsmün, xəridar ol bu
baza [1, s.44].*

Gül/qızılğıl fərqli bir baxış bucağından ömrün qısalığı səbəbiylə dünya həyatının ötəri, keçici, fani olduğunu da ifadə etməkdədir. Gül bağçası mənasındaki "gülzər" qəlbin fəthi və açılışını, salikin könlünün məərifət və irfana açılmasını, mənənə təmizlənib İlahi gözəlliyin təcəllisinə hazır hala çatmasını təmsil edir:

*Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu
gülzərə,
Buraxdı qonçalər pərdə başarət bülbüli-zarə
[1, s.44].*

Gülzar, gülşən, gülüstan kimi sözlər gülün olduğu məkanların adıdır və gül bağçası könlü açılığı, yaxud kirindən, pasından arınaraq ilahi gözəlliyyin yansımmasına hazır hala gəlmüş qəlbini bildirir. Nəsimi qəzəlində də bahar – bətində ruhaniyyətin təzahürü, gülzar – qəlbin səfasıdır.

Təsəvvüf poetikasında sərvi vəhdəti, gül/qızılgül də kəsrəti təmsil etdiyindən "sərvigüləndəm" kimi ifadələrlə kəsrət altında gizlənən vəhdət ifadə edilir. Çok sayıda olmasa da, Nəsimi lirikasında da bu ifadəyə rast gelinir:

*Ey gülüstanum, gülüm, sərvi-güləndəmim
mənim,
Sağərim, şəm' im, şəbistanum, məlayikmənzərim*
[1, s.144].

Nəticə. Göründüyü kimi, qızılgülün bədii ədəbiyyatda simvol kimi işlənməsi həm Şərq, həm də Qərb ədəbiyyatında XIX əsrden etibarən nisbətən azalsa da, müasir dövrlər onun müxtəlif mənalandırmalarına yeri goldikcə müraciət olunur. Çağdaş dünya ədəbiyyatının ən məşhur postmodern əsəri hesab olunan "Qızılgülün adı" romanının müəllifi Umberto Eko öz romanı haqqında qeydlərində yazır ki, qızılgül simvolik figur kimi mənalandırmalarla əle zengindir ki, demək olar ki, onun mənası yoxdur. Belə qənaətə gəlmək olar ki, qızılgül simvolu intertekstuallaşaraq, sonsuz mənalandırmalarla açıq olduğundan bütünlükə dünya ədəbiyyatı, xüsusişlə poeziyasında, o cümlədən klassik Şərq və Nəsimi şeirində ən çox müraciət edilən rəmzi obrazlardan olmuşdur.

ƏDƏBİYYAT

1. Nəsimi İ. Seçilmiş əsərləri. 2 cilddə, I cild. Bakı, "Lider", 2004.
2. Şixiyeva S. Nəsiminin bahariyyələri. "Azərbaycan-İRS", № 6-7, 2001.
3. Babayev Y. Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, "Nurlan", 2007.

THE PLACE USING "FLOWER/ROSE" SYMBOL IN NASIMI'S POEMS

Summary

The poet Imadeddin Nasimi used hundreds of symbols of Sufi teaching in classic Eastern poetry. By using these symbols he expressed his love and passion to creative power, human, whole being and sect. It is come across the expression of this image in Nasimi's lyrics surrounding with love and attraction of lore in a whole.

In the article it is showed the approach to "flower/rose" symbol spreading widely in the world literature from the aspect Sufi poetics and had a look at place and moments of use in lyrics of the great poet of medieval centuries, Imadeddin Nasimi. In addition, it is revealed the Sufi literature of "flower/rose" image and traditional symbolic associations in Nasimi's lyrics, analysed their origins and made some division on activity of use. Finally, it should be mentioned that although using the rose in artistic literature as a symbol is getting decreasing both in Eastern and Western literature since XIX century, it is addressed to its various meanings when occasions arises.

Key words: Nasimi, traditional symbol, symbolical association, rose, nightingale, Sufi literature

МЕСТО СИМВОЛИКИ «ЦВЕТОК/РОЗА» В ПОЭЗИИ НАСИМИ

Резюме

В классической восточной поэзии благодаря суфизму приобрели значение сотни символов. Великий поэт-мыслитель также выражал свою любовь ко всему человечеству, творению, религии, величию творчества с помощью символов. В поэзии Насими часто встречаем образные выражения. В статье подчеркивается, что лирика Насими отличается тем, что полностью окружена ореолом любви.

В статье представлено рассмотрение в аспекте суфийской литературы символа «роза», одного из наиболее распространенных в мировой литературе и лирике выдающегося поэта-философа Имадеддина

Насими. Выявлены традиционные символические ассоциации образа «роза», представлены их классификации по происхождению и по степени активности и презентации в мировой литературе и лирике Насими.

В заключении автор статьи приходит к выводу, что, несмотря на тот факт, что начиная с XIX века символ «роза» появляется довольно редко как в восточной, так и в западной литературе, в современной литературе все чаще обращаются к символу «роза» в самых разных его значениях.

Ключевые слова: Насими, традиционный символ, символическая ассоциация, роза, соловей, суфийская литература